

Oktyabr–Noyabr 2011-ci il

PwC Azerbaijan Times

10 sayılı Buraxılış

Bu buraxılışın əsas xəbərləri:

- Məşğulluq Strategiyası üzrə Dövlət Proqramının qüvvəyə minməsi
- Hüquqi şəxslərin onlayn qeydiyyatı
- Sahibkarlığa Kömək Milli Fondu üçün yeni qaydalar
- İkiqat vergi tutmaya dair yeni sazişlər, beynəlxalq müqavilələr, protokollar və bəyannamələr
- İnzibati Xətlər Məcəlləsində dəyişikliklər
- Cinayət Məcəlləsində cinayət və cərimələrin yeni növləri
- PwC resurslarında yeniliklər (yeni)
 - 2025-ci ildə Səhm Kapitalı Bazarları
 - Ətraf Mühitin mühafizəsi üzrə Qlobal Siyasətin aspektləri



pwc

Burada əks olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer, Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, farida.akhundova@az.pwc.com

PwC Azərbaycan

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +99412 497 2515
Fax: +99412 497 7411
www.pwc.com/az

© 2011 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların səhihliyinə və ya tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Məşğulluq Strategiyası üzrə Dövlət Proqramı qüvvəyə mindi

15 noyabr 2011-ci il tarixində Prezident İ.Əliyev “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramını təsdiq etdi.

Bu Proqram bir sıra aşağıdakı məqsədlərlə yanaşı, Proqramın həyata keçirilməsi və Fəaliyyət Planının hazırlanmasına görə cavabdeh olan dövlət orqanların siyahısını da özündə əks etdirir.

Əsas məqsədlərin bir neçəsi bunlardır:

- Sahibkarlığın inkişafı və iş yerlərinin artırılması məqsədi ilə regionlarda yaşayan əhali üçün güzəştli şərtlərlə kreditlərin verilməsi;

- Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün ilkin kapitalın formalaşdırılması məqsədi ilə dəstək mexanizmlərinin yaradılması;
- İxrac yönümlü malların istehsalının stimullaşdırılması;
- İşıxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi;
- İnvestorlar üçün ölkənin cəlbedici olmayan regionlarda yeni iş yerlərinin açılmasına şərait yaradılması;
- Xüsusi ehtiyacı olan insanların məşğulluğunun stimullaşdırılması;
- Qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi.

PwC Azerbaijan Times

10 sayılı Buraxılış

Hüquqi Şəxslər qeydiyyatı onlayn rejimdə keçəcək

Vergilər Nazirliyi 2012-ci il yanvarın 1-dən Hüquqi şəxslər və xarici şirkətlərin filial və nümayəndəliklərinin onlayn qeydiyyatına başlanmasını planlaşdırır. Yeni prosesin detalları təsdiq olunmaqdadır. Hal-hazırda qeydiyyat prosesi sənədləri birbaşa Vergilər Nazirliyinə təqdim etməklə, həyata keçirilir.

Sahibkarlığa Kömək Milli Fondunun yeni qaydaları təsdiq olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 oktyabr 2011-ci il tarixli Fərmanına əsasən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları” haqqında qanuna dəyişikləri təsdiq etmişdir.

Yeni qaydalara əsasən sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:

- 5 000 manatdan 50 000 manatadək – kiçik həcmli kreditlər;
- 50 001 manatdan 500 000 manatadək – orta həcmli kreditlər;
- 500 001 manatdan 10,000,000 manatadək – böyük həcmli kreditlər.

İkiqat Vergi tutmaya dair Sazişində yenilik

Azərbaycan Respublikasının Milli Məclisi 2011-ci il 30 oktyabr tarixli qanun ilə Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında ikiqat vergitutma haqqında Konvensiya və onun Protokolunu təsdiq etmişdir.

Beynəlxalq Müqavilələr, Protokollar və Bəyannamələr : oktyabr – noyabr, 2011-ci il

- Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fəvqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Yunanistan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Rumıniya Respublikası Hökuməti arasında Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında saziş;

PwC Azerbaijan Times

10 sayılı Buraxılış

(davam)

- Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin arasında Strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında Bəyanat;
- Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş;
- Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə;
- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol;
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

İnzibati Xətalər Məcəlləsində dəyişikliklər

29 oktyabr 2011-ci il tarixli Qanuna əsasən, Milli Məclis Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsində aşağıdakı dəyişiklikləri təqdim etmişdir:

- İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə vəzifəli şəxslər 800 manat miqdarında cərimə edilir;
- İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmamasına görə vəzifəli şəxslər 500 manat miqdarında cərimə edilir.

Qumar, Lotereya və Mərc Oyunları Cinayətləri

27 noyabr 2011-ci il tarixli Qanuna əsasən, Milli Məclis Cinayət Məcəlləsinə aşağıdakı cinayət və cərimə növləri təqdim etmişdir:

- Lotereyalar və idman mərc oyunlarının qanunsuz təşkili və keçirilməsi; və
- Qumar yerlərinin təşkili və ya qumar oyunlarının keçirilməsi.

PwC Azerbaijan Times

10 sayılı Buraxılış

PwC Resurslarından yeniliklər

2025-ci ildə Kapital Bazarları – Səhm kapital bazarlarının in gələcəyi

PwC kapital bazarların dəyişən dinamikasına uzun müddətli baxışı əks edən “2025-ci ildə Kapital bazarları” adlı hesabat hazırlamışdır.

Nəticələr dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən şirkətlərin 400-ə yaxın rəhbər əməkdaşları ilə keçirilən sorğuların, qlobal bazar ekspertləri ilə geniş əhatəli müsaibələrinin əsasında formalaşdırılmışdır. Hesabatın təqdim etdiyi əsas nəticələr bunlardır:

Bundan sonrakı 15 il ərzində. Bir çox şirkətlərin listinqinə düşmək istəyidi ən arzuolunan ərazi Çin olacaq –bunu respondentlərin 80 %-i proqnoz qismində qeyd etmişdir;

Fond birjalari arasında rəqabət güclənir, çünki yeni yaranan bazarlar mürrəkəbləşir. Respondentlər inanır ki, London və Nyu-York birjaların listinq məkanları kimi rəqabət baxımından cari üstünlüyü beynəlxalq kotirovkalar üçün kəskin şəkildə zəifləyəcək;

Şərqə istiqamət üçün hər hansı bir dəyişiklik bir sıra mühüm amillərdəndən, məs. sərmayədarlara və bazarlara çıxışdan, asılıdır. 2008-ci ildə Çin hökuməti Şanxay bazarının açılmasını elan etməsinə baxmayaraq, bu ərazi indiyə qədər xarici şirkətlər üçün açıq deyil.

Hesabatın tam versiyası üçün bu linkə daxil olun: www.pwc.com/capitalmarkets2025.

Ətraf mühitin mühafizəsi üzrə global siyasətin aspektləri - Davamlı inkişaf və İqlim dəyişikliyi, Vergi xəbər bülleteni

PwC “Ətraf mühitin mühafizəsi üzrə global siyasətin aspektləri” adlı yeni ödənişsiz hesabatı dövrüyyəyə buraxır: bu informasiya bülleteni sürətlə inkişaf edən ekoloji vergi və tənzimlənmə siyasətində beynəlxalq miqyaslı yeniliklər haqqında xəbərdar olmaq imkanını verir və bu cür yeniliklərin işgüzar fəaliyyət üçün mahiyyətinə dair qlobal şəbəkəmizin mütəxəssisləri tərəfindən bildirilən dəyərli rəylərini təklif edir.

İlk buraxılışın surətini yükləmək və müntəzəm yeniliklər ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun. Növbəti buraxılışlara abunə olmaq üçün isə buraxılışın yuxarı sağ kənarında “subscribe” (abunə ol) düyməsini seçin (səh. 2-23):

<http://www.publications.pwc.com/DisplayFile.aspx?Attachmentid=5164&Mailinstanceid=22682>